



Manuçehr Əhədpur Xangah

“POLONUN DOĞMA DİYARA QAYIDIŞI”

Sentyabrda Paytaxtımızın ev sahibliyi edəcəyi növbəti əlamətdar hadisə - World Cup Arena Polo 2013 yarışları ərəfəsində müsahibimiz AZ Şirkətlər Qrupunun Prezidenti, Azərbaycan Respublikası Atçılıq Federasiyasının Vitse-Prezidenti və ən nəhayət Bakıda Polo Klubunun yaradılmasınınin təşəbbüskarı cənab Manuçehr Əhədpur Xangah oldu.

2013-cü il 6-8 sentyabrda dörd beynəlxalq polo komandası “Polonun doğma diyara qayıdışı” şüarı altında birinci Arena Polo World Cup uğrunda qarşılaşacaqlar. Bu möhtəşəm oyunun nümayişi Elit Atçılıq Mərkəzinin yeni tikilmiş açıq hava Polo arenasında keçiriləcək.

OK! Polo oyununa həvəsiniz haradan yarandı?

M.Ə: Mən hələ gənc yaşlarımda İngiltərədə təhsil aldığımda zaman dəbdəbəli Polo dünyasına böyük marağım yaranmışdı. Polo dünyada “kralın idmanı” və “idmanların kralı” kimi tanınır. Məni cəlb edən polonun gözəlliyi, izləyicilərin oyundan sonsuz zövq alması və polo dəbi idi.

OK! Bakıda “World Cup Arena Polo Azerbaijan” yarışları nə vaxt baş tutacaq?

M.Ə: Bu yarış sentyabr ayının 6-dan 8-ə kimi davam edəcək. Biz tədbirin açılışını sentyabr ayının 5-də seçmiş yerli və beynəlxalq jurnalistlər, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri, “World Polo” şirkətinin nümayəndələri və polo komandalarınınin iştirakı ilə Kempinski Hotel Badamdar-da təşkil edəcəyik.

OK! Azərbaycan birinci dəfə beynəlxalq polo yarışlarına ev sahibliyi edəcək?

M.Ə: Bəli, bu birinci dəfə olacaqdır. Əgər hər şey gözlədiyimiz kimi keçərsə, məqsədimiz gələn il də yeni yarışlar ilə qarşınıza çıxmaqdır. Bu yarışların keçirilməsində əsas məqsəd hər il bu yarışları vacib idman bayramına çevirməkdir.

OK! Bu yarışdan nə gözləyirsiniz, yarışa hazırlıqlar necə gedir?

M.Ə: Hazırlıqlardan çox məmnunam. Çünki, əslində biz layihəyə başlayan da fikirləşirdik ki, dünya şöhrətli oyunçuları və komandaları təmsil edəcək dünya brendlərini cəlb etmək çətin olacaq. Lakin, xoşbəxtlikdən məşhur oyunçular və dünyanın ən nüfuzlu brend şirkətləri dərhal əməkdaşlıq təklifimizi maraqla qarşıladılar. Həmin brendlərdən komanda sponsorları olaraq Chopard, Montblanc, Bentley və s. kimi tanınmış şirkətlərin adlarını çəkmək olar. Media nümayəndələrindən də bu yarışla bağlı çox müsbət fikirlər almaqdayıq. Hər şey çox gözəl gedir.

OK! Komandaların tərkibi artıq təsdiqlənib? Yarışda neçə komanda iştirak edəcək?

M.Ə: Yarış birinci dəfə keçirildiyi üçün komandalar arasında tarazlığın qorunması üçün ancaq dörd komanda

iştirak edəcək. (Argentina, ABŞ, Böyük Britaniya və Avropa). Bütün komandalar eyni handikap (yarışa başlamaq üçün eyni üstünlüyə malik olmaq-OK) malikdirlər. Məqsədimiz isə bərabər güclü komandaların iştirakını təmin etməkdir.

OK! Polo yarışları hansı cəhətlərinə görə izləyiciyə maraqlı ola bilər?

M.Ə: Mən ancaq onu deyə bilərəm ki, izləyiciləri polo ilə zəngin 3 unudulmaz gün gözləyir. Maraqlı polo oyunları, bol əyləncəli dəbdəbəli axşamlar, yerli və beynəlxalq səviyyəli məşhurlar, yüksək səviyyəli qonaqlıq və daha nələr-nələr... Biz hər kəsi bu tədbirdən zövq almağa dəvət edirik!

OK! “World Cup Arena Polo” yarışlarından əlavə gələcəkdə daha hansı layihələrin həyata keçirməyi planlaşdırırsınız?

M.Ə: Biz artıq paralel olaraq növbəti layihənin icrasına başlamışıq. “GT-3” avtomobil yarışları üzrə əsas beynəlxalq seriyadan olan komandaların iştirakı ilə, dəstəkverici tarixi “F-1” yarışları, “Formula Renault” və 19-20 oktyabr 2013-cü il tarixlərində Bakının mərkəzi hissəsində dünya ulduzlarının iştirakı ilə konsertlər, işıq şousu, partiləri birləşdirəcək dünya səviyyəli məşhur “Baku World Challenge” yarışları. Bu tədbirin keçirilməsində məqsəd beynəlxalq motosiklet idmanı təqvimində illik olaraq yer tutmaq və davamlı motoidman üzrə yarış mövsümlərini ötürməkdir. Biz bu il baş tutacaq yarışlarımızla keçən il baş tutmuş “City Challenge 2012”nin uğurlarını ötcəyik!

OK! İndi bizi maraqlı idman yarışları gözləyir. Bakıda keçirilən beynəlxalq tədbirlərin sayının ildən-ilə artması barədə fikrinizi bilmək istəyirik?

M.Ə: Mən bu tendensiyanı alqışlayıram! Bakının beynəlxalq nüfuzlu idman yarışlarına ev sahibliyi etmə sərəştəsi məni inanılmaz dərəcədə sevindirir. Bakının idman yarışlarına ev sahibliyində gündən-günə müasirləşməsi, inkişaf etməsi heyranedicidir. Əsas məqsəd beynəlxalq auditoriyaya ölkəmizin, onun paytaxtının dinamik, mütərəqqi inkişafını göstərməkdir. Eyni zamanda Bakı bu tədbirləri keçirməklə təcrübə, infrastruktur imkanları, nüfuz və beynəlxalq səviyyədə mühüm əlaqələr qazanmış olur.

OK! Həyatda şüarınız nədir?

M.Ə: ‘Etdiyin hər şeyə özünü həsr et’



POLOWORLDCUP
AZERBAIJAN

BRINGING POLO HOME

ARENA POLO WORLD CUP AZERBAIJAN
BAKI, ELITE HORSE CLUB, 06-08 SENTYABR, 2013

ARGENTİNA, ABŞ, BÖYÜK BRİTANIYA VƏ ALMANİYADAN
OLAN PEŞƏKAR KOMANDALARIN İŞTİRAKI İLƏ DÜNYANIN EN MARAQLI
ARENA POLO YARIŞLARINDAN BİRİ ARTIĞ AZƏRBAYCANDA

WWW.WORLDPOLLO.COM

TRQDMAT
milla

TRQDMAT
TRQDMAT

TRQDMAT
TRQDMAT

İBƏNİ HOTELLƏR

Jumeirah

Chopard

KOMANDA SPONSORLARI

BENTLEY

MONTBLANC

MILLET

ŞAHİN SPONSORU

PASHA Bank